

SMART XANIM layihəsi haqqında məlumat

Regionda yaşayan və öz biznesini qurmaq yaxud genişləndirmək istəyən xanımların xanımların sahibkarlıq və biznesin qurulması üzrə resurs və informasiya əlçatanlığının artırılması, sahibkarlıq ilə bağlı bacarıqların formalaşdırılması və xanımların öz potensiallarını kəşf etmələri üzrə şəxsi inkişaf proqramları əldə etməsi məqsədilə həyata keçirilən "Smart Xanım" layihəsinə müraciətlərin qəbulu davam edir. Layihə Qax, Zaqatala, Balakən, Gəncə, Tovuz, Şəmkir, Lənkəran, Masallı, Biləsuvar rayonlarında həyata keçirilir.



Proqrama qoşularaq iştirakçılar regionu tərk etmədən gələcəyin sahibkarı olmaq üçün fundamental baza biliklərə və ekspertlərə çıxış imkanı əldə edəcək, öz biznes ideyanızın real biznesə çevrilməsi üçün layihə üzərində real iş imkanı qazanacaqdır. Proqramın sonunda qalib olan 3 ideyanın biznesə çevrilməsi üzrə dəstək təmin olunacaq.

Layihə 4 mərhələdən ibarətdir:

1. "Kəşf et" - Regionlarda 1 günlük canlı tədbir (tanışlıq və izah üçün)
2. "Öyrən" - İnkişaf proqramı (online təlimlər, mentorlarla görüş)
3. "Tətbiq et" - Layihə üzərində iş (ideyanın layihəyə çevrilməsi üçün mentorlarla onlayn və fiziki görüşlər)
4. "Parla" - 3 günlük Bootcamp tədbiri (layihələr arasından dəstək üçün ən yaxşı 3 layihənin seçilməsi)

Layihəyə seçilən iştirakçılar yuxarı qeyd olunan mərhələlərdən keçəcəklər. Ümumilikdə, bu müddət ərzində layihə iştirakçılara sahibkar kimi formalaşmaq üçün 6 ay ərzində aşağıdakı əsas dəstək alətləri ilə təmin edəcəkdir:

- biznes ideyanızı formalaşdırmaq və reallaşdırmaq üçün motivasiya;
- online təlimlər vasitəsilə sahibkar üçün lazım olan bilik və bacarıqlar;
- biznes layihəsinin yazılması üçün mentorluq;

- ən uğurlu layihələrin həyata keçirilməsi üçün dəstək;
- öz regionunuzda olan biznes mühitə birbaşa çıxış imkanları və təcrübə mübadiləsi.

Layihədə iştirak şərtləri:

- 18 yaşdan yuxarı öz işini qurmaq motivasiyası olan istənilən qadın
- qeyd olunana rayonların birində yaşamaq
- tək yaxud qrup halında öz regionunda biznes yaratmaq yaxud mövcud biznesini təkmilləşdirmək istəyi olmaq

Layihə Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əsas tərəfdaşlığı ilə İnnovasiyalar Mərkəzinin, Kənd Təsərrüfatı Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Gənclərin İnkişafı və Karyera Mərkəzinin dəstəyi ilə həyata keçirilir.

Layihədə iştirak üçün qeydiyyat linki:

<https://forms.gle/y27uWDmvQgAcRHGU8>

Əlaqə nömrəsi: +994 55 917 52 02; **Email:** smart.khanim2021@gmail.com

Müraciət üçün son tarix **25 dekabr 2021-ci** tarixidir.

Instagram: https://instagram.com/smartnation.az?utm_medium=copy_link

Facebook: <https://www.facebook.com/smartnationaz-109658351541684/>